



Qanunvericiliyə dair mühüm dəyişikliklər

7 Aprel, 2017

[English version](#) ♦ [Bütün dəyişikliklər](#) ♦ [Xidmətlərimiz](#) ♦ [Media](#) ♦ [Əlaqə](#)

Biznes fəaliyyətinizə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək Azərbaycan qanunvericiliyinə edilən son dəyişikliklərin icmalını Sizin diqqətinizə çatdırırıq.

Vergi və Hüquq Xidmətləri

1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər

Sənəd: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu

İmzalandığı tarix: 1 fevral 2017-ci il

Şərh: Bu qanun aşağıda göstərilən, lakin bununla məhdudlaşmayan bir sıra dəyişikliklərin edilməsinin nəzərdə tutur:

- Publik hüquqi şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etməlidirlər;
- Bir və ya daha çox törəmə publik hüquqi şəxsə və (və ya) təsərrüfat cəmiyyətinə malik olan hər hansı publik hüquqi şəxs hazırladığı maliyyə hesabatından əlavə olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir;

- Publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər;
- Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxsə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə, bunlar olmadıqda isə təsisçiyə təqdim ediləcək;
- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet sahifələrində və ya mətbu orqanda dərc edəcəklər.

Qanun 12 mart 2017-ci il tarixindən etibarən qüvvəyə minir.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-yə dəyişikliklər

Sənəd: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İmzalandığı tarix: 16 mart 2017-ci il

Şərh: Yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları (həmçinin, publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların müəyyən edilmiş müddətdə və qaydada Reyestrə qeydiyyata alınmasını təmin etməlidirlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan hər bir yoxlama yalnız Reyestrə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Bundan əlavə, yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı bu subyektlər məsuliyyətə cəlb edilə bilməz.

Fərman 28 mart 2017-ci il tarixindən etibarən qüvvəyə minir.

Bizimlə əlaqə



Vüqar Əliyev

Managing Partner,
İdarəedici Partnyor,
Rusiya və MDB
ölkələri üzrə Maliyyə
Xidmətlərinin Rəhbəri


T +994 12 404 8910
E valiyev@kpmg.az



Müşfiq Əliyev

Partnyor,
Vergi və Hüquq
Departmentinin
rəhbəri

T +994 12 404 8910
E maliyev@kpmg.az



Fərid İsayev

Direktor,
Hüquq Xidmətlərinin
rəhbəri

T +994 12 404 8910
E fisayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please click here. If you wish to unsubscribe from all KPMG communications, please click here.

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.



Significant Amendments to the Legislation

07 April, 2017

[Azərbaycan dilində](#) ♦ [View all updates](#) ♦ [Our services](#) ♦ [Media](#) ♦ [Key contacts](#)

Overview of recent changes in the Azerbaijani legislation that could materially impact your business.

Tax and Legal Services

1. Amendments to the Law of the Republic of Azerbaijan “On Accounting”

Document: The Law of the Republic of Azerbaijan on amendments to the Law of the Republic of Azerbaijan “*On Accounting*”

Date of signing: 1 February 2017

Commentary: The law stipulates, but not limited to the following amendments:

- Public legal entities should prepare their financial reports in accordance with the International Financial Reporting Standards;
- In addition to the prepared financial report, any public entity, with two or more subsidiaries and (or) associates, should prepare the combined (consolidated) financial statements;

- After completing the reporting period, public legal entities have to submit their annual financial statements and financial reports not later than 30 April of the next year; and the combined (consolidated) financial reports should be submitted not later than 30 June of the next year;
- Public legal entities have to submit their financial reports and combined (consolidated) financial statements to the higher organization they report or to the public legal entities who prepare combined (consolidated) financial statements, as well as to the person stipulated in their charter. In the absence of all of the above, it shall be submitted to their founder(s);
- Those who prepare the combined (consolidated) financial statements, as well as the public legal entities who have to publish their financial reports according to their charter, will have to publish their annual financial reports and combined (consolidated) statements along with the auditor's opinions on their official internet pages or on official newspapers.

Decree is effective from 12 March 2017.

2. Amendments to “Regulations on the form and rules of conducting unified register of inspections in the field of entrepreneurship”

Document: Decree of the President of the Republic of Azerbaijan on amendments to “Regulations on the form and rules of conducting unified register of audit (inspections) in the field of entrepreneurship”

Date of signing: 16 March 2017


Comment: Any government agencies authorized to conduct audit (as well as public legal persons, state owned public persons that hold monopoly position in providing certain services), must be present at the places of entrepreneurship at the time of audit and must register any type of conducted audit in the registry in accordance to the identified time period and rules.

Any type of audit conducted at the places of entrepreneurship can only be conducted after such inspection is entered into the Registry. Any audit conducted in the absence of registry information has no legal consequences.

Additionally, arrival of the audit agencies to the place of the entrepreneur at the request of that entrepreneur for the purpose of methodical assistance, advisory and assessment of the situation should not be registered in the Registry and such entrepreneur shall not be held accountable for any identified facts.

Decree is effective from 28 March 2017.

Our key contacts



Vugar Aliyev

Managing Partner,
Head of Financial
Services Practice in
Russia and the CIS

T +994 12 404 8910
E valiyev@kpmg.az



Mushfig Aliyev

Partner,
Head of Tax and
Legal Department

T +994 12 404 8910
E maliyev@kpmg.az



Farid Isayev

Director,
Head of Legal
Services

T +994 12 404 8910
E fisayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please click here. If you wish to unsubscribe from all KPMG communications, please click here.

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2017 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.